



AZƏRBAYCAN RESPUBLİKASININ
İQTİSADİYYAT NAZİRLİYİ YANINDA
DÖVLƏT VERGİ XİDMƏTİ



İLLİK HESABAT 2025



*«Əgər biz bazar iqtisadiyyatı yolu ilə gediriksə və bu sahədə
artıq bir çox nailiyyətlər əldə etmişiksə, demək, biz bazar
iqtisadiyyatının ən əsas sahəsi olan vergi orqanlarının işinə
gərək çox diqqət yetirək».*

Heydər ƏLİYEV
Ümummilli Lider



«...Sahibkarlar vergini tam verməlidirlər. Çünki onların vergisi ölkəmizin yaşamasıdır, xalqımızın yaşamasıdır. Əlbəttə ki, vergi orqanlarında aparılan islahatlar da sahibkarlara böyük kömək göstərir. Çünki sahibkarlar indi bilirlər qaydalar nədən ibarətdir. Qaydalar çox sadədir: fəaliyyətlərini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər».

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti



İllik hesabatımızla tanış olduğunuz üçün Sizə təşəkkür edirik!


Dövlət Vergi Xidməti olaraq 2025-ci il ərzində görülmüş işləri, əldə olunmuş nəticələri və qarşıda duran prioritetləri əks etdirən bu hesabatı diqqətinizə təqdim edirik.

Vergi öhdəliklərini məsuliyyətlə yerinə yetirən bütün vergi ödəyicilərinə dərin minnətdarlığımızı bildiririk. Sizin ödədiyiniz vergilər ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasında, strateji layihələrin icrasında və sosial rifahın yüksəldilməsində həlledici rol oynayır.

Vergi ödəyiciləri ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq, xidmətlərin rəqəmsallaşdırılması, şəffaflığın artırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi fəaliyyətimizin əsas prioritetləri olaraq qalır.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və sistemli islahatlar çərçivəsində, gələcək dövrdə də vergi sisteminin səmərəliliyinin artırılması, sahibkarlığın dəstəklənməsi və dayanıqlı iqtisadi inkişaf naminə fəaliyyətimizi qətiyyətlə davam etdirəcəyik.

Vergilər hesabına maliyyələşən xərclər





Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən məqsədyönlü islahatlar sayəsində ölkə iqtisadiyyatı global çağırışlar fonunda dayanıqlığını qoruyub saxlayır. Bu gün qeyri-neft-qaz sektoru ölkəmizdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib.

2025-ci ildə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, fiskal dayanıqlığın artırılması və iqtisadiyyatın şaxələndirilməsi iqtisadi siyasətin əsas istiqamətlərini təşkil edib. Qeyri-neft-qaz sektorunda iqtisadi fəallığın genişlənməsi, özəl investisiyaların və fiskal daxilolmaların müsbət dinamika aparılan islahatların real nəticələr verdiyini göstərir. Təsadüfi deyildir ki, dünyanın aparıcı reyting agentlikləri ölkəmizin kredit reytingini investisiya səviyyəsinə yüksəldib.

Əldə olunan nailiyyətlər sosial-iqtisadi inkişafın strateji çərçivəsini müəyyən edən beş Milli Prioritetin reallaşdırılması üçün möhkəm zəmin formalaşdırır.

Bu proseslərdə vergi sistemi mühüm rol oynayır və ölkəmizin uzunmüddətli sosial-iqtisadi inkişaf məqsədlərinə xidmət edir. 2018-ci ildən başlayaraq vergi və əmək bazarı sahəsində aparılan islahatlar iqtisadiyyatda şəffaflaşmanı keyfiyyətə yeni mərhələyə yüksəldib, nəticədə 2019-2025-ci illərdə ölkə iqtisadiyyatında çox mühüm keyfiyyət və struktur dəyişiklikləri baş verib.

Əmək bazarında böyük miqyasda şəffaflaşmaya nail olunub, qeyri-neft-qaz sektorunun özəl bölməsində əmək müqavilələri və vergi ödəyicilərinin sayı əhəmiyyətli dərəcədə artıb. Fiskal öhdəliklərin icrasında yüksək nəticələr əldə edilib, öhdəliklərə könüllü əmələmə nəzərəcarpacaq səviyyədə yüksəlib. Rəqəmsallaşma və risk əsaslı yanaşmalar vergi inzibətçiliyində effektivliyi daha da artırıb.

Bu nəticələrin əldə edilməsində sahibkarlarımızın böyük rolu var. Vergi öhdəliklərinə vicdanla yanaşan, iş yerləri yaradan və şəffaf fəaliyyət prinsiplərini rəhbər tutan bütün sahibkarlarımıza dövlətimizin iqtisadi inkişafına verdikləri töhfəyə görə təşəkkürümüzü bildiririk.

Bu gün vergi sistemi biznes mühitinin

təkmilləşməsinə, sahibkarlıq fəaliyyətinin təşviqinə, dayanıqlı və inklüziv inkişafa xidmət edir. Bu istiqamətdə investisiya, innovasiya və yüksək əlavə dəyər yaradan fəaliyyətlərin təşviqini dəstəkləyən vergi siyasəti, stimullaşdırıcı vergi mexanizmlərinin və vergi inzibatçılığının gücləndirilməsi tədbirləri davam etdiriləcək. Təqdim olunan illik hesabat vergi sistemində həyata keçirilən islahatların nəticələrini və qarşıdakı dövr üçün prioritetləri əks etdirir.

Mikayıl Cabbarov,
Azərbaycan Respublikasının
iqtisadiyyat naziri

ÖN SÖZ



2025-ci il Dövlət Vergi Xidməti (DVX) üçün institusional inkişafın dərinləşdirilməsi, fiskal nəticələrin möhkəmləndirilməsi və müasir vergi idarəçiliyinə keçidin sürətləndirilməsi baxımından əlamətdar olub. Vergi sistemində iqtisadi dəyər yaradan strateji institut kimi yanaşma Xidmətin fəaliyyətinin əsas xəttini təşkil edib. Hesabat ilində daxilolmaların müsbət dinamikası təmin edilib, qeyri-neft-qaz sektoru üzrə vergi bazası genişlənilib, könüllü əmələmə səviyyəsi yüksəlib. 2025-ci ildə DVX-nin təmin etdiyi fiskal daxilolmaların həcmi 24,2 mlrd. manata yaxın olub ki, bu da ümumi fiskal yığımların 79,1 faizini təşkil edib. Əvvəlki illə müqayisədə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı 1 mlrd. manata yaxın olub. Ümumiyyətlə, iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyətin coğrafiyası və əhatə dairəsi

genişləndiyindən gəlir mənbələri daha da şaxələnib. Bununla yanaşı, rəqəmsallaşma, şəffaflığın artırılması və risk əsaslı inzibatçılıq mexanizmləri hesabına "kölgə iqtisadiyyatı"nın həcmi azalıb, könüllü əmələmə səviyyəsi yüksəlib. 2025-ci ilin nəticələrinə görə, könüllü əmələmə göstəricisi 92,6% təşkil edib. 2019-cu illə müqayisədə bu göstərici mütləq ifadədə 2,1 dəfə artıb. Aktiv vergi ödəyicilərinin sayının artması və özəl sektorun daxilolmalarda rolunun güclənməsi iqtisadi fəallığın leqallaşdırılmasının nəticələrini aydın şəkildə göstərib.

2025-ci il həm də DVX-nin beynəlxalq müstəvidə mühüm mərhələni tamamlaması ilə yadda qalıb. Ölkəmizin IOTA-ya prezidentliyi uğurla başa çatdırılıb. Bu, Azərbaycanın vergi idarəçiliyi sahəsində beynəlxalq nüfuzunu möhkəmləndirib. Ötən il biz 2025–2028-ci illəri əhatə edən Strategiyani təsdiq edərək onun əsas icra mexanizmlərini müəyyən etmişik. DVX-nin idarəetmə modelində keyfiyyətə yeni mərhələyə start verilib. Rəqəmsal həllərin tətbiqi genişlənilib, analitik yanaşmalar güclənib, insan kapitalının inkişafına yönəlmiş tədbirlər vergi inzibatçılığında keyfiyyət dəyişikliyinə sürətləndirib. Təqdim olunan illik hesabat 2025-ci ildə DVX tərəfindən əldə edilən əsas nəticələri, həyata keçirilən islahatları və qarşıdakı dövr üçün strateji baxışı əks etdirir. Xidmət gələcəkdə də

biznes ictimaiyyəti və digər maraqlı tərəflərlə əməkdaşlıq şəraitində dəyər yaradan, şəffaf və dayanıqlı vergi sisteminin inkişafına töhfə verəcək. Yaxın gələcəkdə vergi siyasətində əsas yanaşmamız vergi ödəyiciləri üçün daha proqnozlaşdırılan, daha rahat və daha alçatan mühitin formalaşdırılmasından ibarət olacaq. Sahibkarların maliyyə imkanlarının genişləndirilməsi və dövrüdə olan vəsaitlərə daha rahat çıxışın təmin edilməsi məqsədilə bir sıra yeniliklər tətbiq olunacaq, mikro və kiçik sahibkarlıq subyektlərinin inkişafının dəstəklənməsi istiqamətində tədbirlər davam etdiriləcək. Ortamüddətli yanaşmamız bir neçə əsas prinsip üzərində qurulur: xidmətlərin sadələşdirilməsi, rəqəmsal həllərin genişləndirilməsi, hüquqi müəyyənliyin artırılması, preventiv məlumat-

landırma və risklərin əvvəlcədən idarə olunması. Məqsədimiz sahibkarın qarşısında maneə olmaq deyil, onun fəaliyyətini asanlaşdırmaqdır. Çünki biznes inkişaf etdikcə iqtisadiyyat böyüyür, iqtisadiyyat böyüdükcə isə həm dövlət, həm də cəmiyyət bundan faydalanır. Bizim strateji məqsədimiz cərimələr üzərində qurulan vergi sistemi deyil, etimada əsaslanan vergi sistemi qurmaqdır. Elə bir sistem ki, vicdanlı sahibkar özünü rahat və güvəndə hiss etsin, şəffaf fəaliyyət isə əlavə yük deyil, rəqabət üstünlüyü kimi qəbul olunsun.



Orxan Nəzərli,
Dövlət Vergi Xidmətinin rəisi

MÜNDƏRİCAT

11	Strategiya
12	Missiya
13	Gələcəyə baxış
14	Fəaliyyət istiqamətləri
15	Vergi daxilolmaları
21	Vergi ödəyicilərinin tərkibi
22	Vergi siyasəti
25	Vergi ödəyicilərinə xidmət
27	Rəqəmsallaşma və informasiya təhlükəsizliyi
30	Vergi ombudsmanı
33	İnzibati şikayətlər
35	Vergi hüquqpozmaları ilə mübarizə
37	Beynəlxalq vergitutma
40	İnsan resursları
43	Maliyyə hesabatlılığı
45	Əmək bazarında vergi islahatları
46	Kəmiyyət və keyfiyyət göstəriciləri (2019-2025)

QÜDRƏTLİ
DÖVLƏT VƏ
YÜKSƏK RİFAH
CƏMİYYƏTİ
NAMİNƏ

DVX-NİN 2025-2028-Cİ İLLƏR ÜZRƏ STRATEGİYASI

GƏLƏCƏYƏ BAXIŞ

MISSİYA

DƏYƏRLƏR

İnsan mərkəzli və innovativ
xidmətlərlə könüllü
əməlməni sadə və əlçatan
edən etibarlı tərəfdaş olmaq

Vergilərin effektiv və
dürüst qaydada tam və
vaxtında yığılması,
«kölgə iqtisadiyyatı» ilə
mübarizə aparmaqla haqlı
rəqabətin təmin edilməsi

Dürüstlük

Dürüstlük etibar və etimad mühitinin əsasını təşkil etməklə hər addımda ədalət, şəffaflıq və hesabatlılığı təmin edir. Dürüstlüyün təmin edilməsi ictimai etimadı möhkəmləndirir, vergi intizamını artırır və təşkilatın cəmiyyətə xidmət öhdəliyini gücləndirir.

Peşəkarlıq və qarşılıqlı hörmət

Vergi ödəyicilərinin qanuni mənafeələrinin qorunması, gender balansına, peşəkarlığa və layiqli iş mühitinin yaradılmasına hədəflənən kadr siyasəti həyata keçirməklə məsuliyyətli, peşəkar və ədalətli davranmaq əsas dəyərlərimizdən biridir.

İnnovativlik və təşəbbüskarlıq

Yenilikləri sürətlə mənimsəyir, davamlı bilik və bacarıqların inkişaf etdirilməsini təmin edir, uğurlu nəticələrə nail olmaq üçün təşəbbüs göstərərək fəaliyyətimizdə innovativ yanaşmanı tətbiq edirik.


Əməkdaşlıq və komanda işi

Qoyulan məqsədlərə çatmaq üçün istər təşkilatımız daxilində, istərsə də digər dövlət orqanları ilə koordinasiyalı işin təşkilini həyata keçiririk. Vergi ödəyicilərinin fikir və rəylərinə dəyər veririk, onların vergi inzibatchılığında inklüziv və ədalətli iştirakının təmin edilməsini rəhbər tuturuq.

MISSİYA

Vergilərin effektiv və dürüst qaydada tam və vaxtında yığılması, «kölgə iqtisadiyyatı» ilə mübarizə aparmaqla haqlı rəqabətin təmin edilməsi

Vergi daxilolmaları üzrə proqnoz göstəricilərinin icra səviyyəsi, mln. manatla



Vergi daxilolmalarının proqnozlara uyğun icrası, vergilərin tam və vaxtında toplanması istiqamətində görülən tədbirlərin səmərəliliyini və büdcə intizamının gücləndirilməsini əks etdirir.

ƏDV boşluğunun azalma indeksi



«ƏDV üzrə əmələmə boşluğu» hesablanmalı potensial ƏDV ilə faktiki yığılan ƏDV daxilolmaları arasındakı fərkdir. Başqa sözlə desək, ƏDV boşluğunun azaldılması «kölgə iqtisadiyyatı»na qarşı mübarizənin və şəffaf vergi inzibatçılığının gücləndirilməsi nəticəsində yaranan haqlı rəqabət mühitinin təşviqi üzrə mühüm göstəricilərdən biridir.

GƏLƏCƏYƏ BAXIŞ

İnsan mərkəzli və innovativ xidmətlərlə könüllü əmələtməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmaq



İnsan mərkəzli innovativ təşkilat

Müasir çağırışlara uyğun olaraq qabaqcıl texnoloji həllərin və iş təcrübələrinin tətbiqini həyata keçirməyə səy göstəririk. Bu yanaşmamız əməkdaşlarımız üçün peşəkar, dinamik və layiqli iş şəraitinin, həmçinin dövlətin və cəmiyyətin maraqlarını təmin etməyə yönəlmiş təşkilati strukturun və təşkilati mədəniyyətin qurulmasına gətirib çıxaracaqdır.



Yüksək vergi mədəniyyətinə və könüllü əmələtməyə əsaslanan vergi sistemi

Könüllü vergi əmələtməsinin asan və əlçatan, vergidən yayınmanın isə ciddi şəkildə qarşısının alındığı, yüksək vergi mədəniyyətinin sosial normaya çevriləcəyi bir ekosistemin bərqərar olması üçün çalışırıq. Vergi ödəyicilərinə risk əsaslı yanaşmanın tətbiqi dövlət resurslarından qənaətlə istifadəni, zəruri xidmətlərin ünvanına çatmasını, vergidən yayınma ilə preventiv mübarizəni təmin edəcək.



Etibarlı və xidmət yönümlü tərəfdaş

Məqsədimiz şəffaflığı, hesabatlılığı, dəyərlərimizi, habelə ən yaxşı beynəlxalq təcrübə və standartları tətbiq edərək vergi ödəyiciləri, dövlət orqanları və bütövlükdə cəmiyyətimiz üçün nümunəvi tərəfdaşa çevrilməkdir. Ən böyük tərəfdaşımız olan vergi ödəyicilərinin daha keyfiyyətli əlçatan və innovativ xidmətlərlə əhatə edilməsini hədəfləyirik.

FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

GÜCLÜ İNSAN KAPİTALI

- İstedadlı kadrların cəlb olunması və onların peşəkar inkişafının təmin edilməsi, gender amilləri nəzərə alınmaqla inklüziv iş mühitinin yaradılması;
- Peşəkarlığa və nəticəyönlülməyə əsaslanan ədalətli və şəffaf həvəsləndirmə sisteminin qurulması;
- Qəbul olunmuş standartlara və müasir çağırışlara cavab verən strukturun qurulması.

KÖNÜLLÜ ƏMƏLETMƏNİN TƏBLİĞİ

- Vergi yükünün və sisteminin ədalətliyi;
- Vergi ödəyicilərinin maarifləndirilməsi və cəmiyyətdə vergi mədəniyyətinin artırılması;
- Müştəriyönlü vergi siyasətinin və sahibkarların hüquqlarının təmin olunması;
- Keyfiyyətli məlumat bazasının formalaşdırılması, effektiv inzibatçılığın həyata keçirilməsində rəqəmsal transformasiyanın imkanlarından geniş istifadə olunması.



- Şəffaf uçot sisteminin təmin edilməsi;
- Təkmil risk təhlil alətləri və risk əsaslı yanaşma ilə vergidən yayınmanın qarşısının alınması;
- Hüquqpozmalar ilə preventiv qaydada mübarizə;
- Vergi cinayətlərinin effektiv istintaqı;
- Vergi borclarının effektiv yığılması.

VERGİDƏN YAYINMA İLƏ İNAMLİ MÜBARİZƏ

- Dayanıqlı, fasiləsiz və təhlükəsiz informasiya texnologiyaları mühitinin təmin edilməsi;
- Beynəlxalq təcrübə mübadiləsinin və beynəlxalq vergi sazişlərinin əhatə dairəsinin genişləndirilməsi;
- İqlim dəyişmələri ilə mübarizə sahəsində ölkə öhdəliklərinin icrasına dəstək göstərilməsi;
- Dövlət qurumları ilə effektiv koordinasiyanın möhkəmləndirilməsi, vergi siyasətinin sosial-iqtisadi inkişafda aktiv rol alması.

DAVAMLI VƏ DAYANIQLI İNKİŞAF

VERGİ DAXİLOLMALARI

Dövlət Vergi Xidməti dövlət büdcəsinə vergi daxilolmaları ilə yanaşı, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə də daxilolmaları təmin edir.



16,4 MLRD. MANAT
CƏMİ VERGİ
DAXİLOLMALARI



6,4 MLRD. MANAT
MƏCBURİ DÖVLƏT
SOSIAL SIĞORTADAN
DAXİLOLMALAR



228,9 MLN. MANAT
İŞSİZLİKDƏN SIĞORTADAN
DAXİLOLMALAR



1,1 MLRD. MANAT
İCBARİ TİBBİ
SIĞORTADAN DAXİLOLMALAR

DVX XƏTTİ İLƏ CƏMİ
FİSKAL DAXİLOLMALAR
24,2 MLRD. ₼



QEYRİ-NEFT-QAZ
FİSKAL DAXİLOLMA
19,8 MLRD. ₼

ÜMUMİ FİSKAL YİĞİMLƏRDƏ
XÜSUSİ ÇƏKİSİ



79,1%



18,7%


DVX XƏTTİ İLƏ CƏMİ FİSKAL
DAXİLOLMALARIN
ÜDM-də XÜSUSİ ÇƏKİSİ



21,5%

DVX XƏTTİ İLƏ QEYRİ-NEFT-QAZ
SEKTORU ÜZRƏ CƏMİ FİSKAL
DAXİLOLMALARIN QEYRİ-NEFT-QAZ
ÜDM-də XÜSUSİ ÇƏKİSİ


VERGİ DAXİLOLMALARI




* Hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər

VERGİ DAXİLİLMALARI

Vergi növlərinin
cəmi daxilolmalarda xüsusi çəkisi




Qeyri-neft-qaz sektoru üzrə vergi növlərinin
sektor üzrə daxilolmalarda xüsusi çəkisi




VERGİ DAXİLOLMALARI

İqtisadi fəaliyyət növlərinin
cəmi daxilolmalarda xüsusi çəkisi



Qeyri-neft-qaz sahəsi üzrə iqtisadi fəaliyyət növlərinin
sektoral daxilolmalarda xüsusi çəkisi



VERGİ DAXİLOLMALARI

1 yanvar 2026-cı il tarixə



3.253,3 MLN. ₼
VERGİ BORCU



2.400,7 MLN. ₼
ARTIQ ÖDƏMƏ

VERGİ YİĞİMLƏRİ ÜZRƏ 2025-Cİ İLDƏ
CƏMİ QAYTARILAN VƏSAİT



390,8 MLN. ₼



19,9%
VERGİ BORCLARININ
ÜMUMİ DAXİLOLMALARDA
XÜSUSİ ÇƏKİSİ

Beynəlxalq Valyuta Fondunun Vergi İnzibatçılığı Diagnostik Qiymətləndirmə Alətinə (TADAT) əsasən, ilin sonunda ümumi vergi borclarının həmin ilin sonuna olan ümumi vergi gəlirlərinə nisbəti 20%-dən artıq olmadığı halda, müvafiq sahə üzrə inzibatçılıq lazımı səviyyədə qiymətləndirilir.



14,7%
ARTIQ ÖDƏMƏLƏRİN
ÜMUMİ DAXİLOLMALARDA
XÜSUSİ ÇƏKİSİ

Artıq ödəmə məbləğinin mühüm hissəsi ölkə daxilində əldə edilmiş mallara görə əldə edilmiş elektron qaimə-fakturalar əsasında ƏDV üzrə əvəzləşmə və idxalda ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranan müsbət saldıdır.

VERGİ DAXİLOLMALARI

2025-ci il üzrə könüllü əmələtmənin dinamikası

Cəmi daxilolma

əmələtmə indikatoru

92,6%



15.182,7 MLN MANAT



qeyri-neft-qaz sektoru üzrə



10.859,4 MLN MANAT

əmələtmə indikatoru

90,2%



Könüllü daxilolmalar 2019-cu il ilə müqayisədə həm tam həcmdə, həm də qeyri-neft sektoru üzrə mütləq ifadədə 2,1 dəfə artıb

Vergi ödəyiciləri tərəfindən təqdim edilmiş ümumi bəyannamə sayı

3.088.236

Gecikmə ilə təqdim edilmiş bəyannamələr istisna olmaqla, təqdim edilmiş bəyannamələrin sayı

2.697.822

Vaxtında təqdim edilmiş bəyannamələrin xüsusi çəkisi

2025

87,4%




Gecikmə ilə təqdim edilmiş bəyannamələrin xüsusi çəkisi 12,6 faiz təşkil edib.

VERGİ ÖDƏYİCİLƏRİNİN TƏRKİBİ

Aktiv vergi ödəyicilərinin tərkibi

Ümumi sayı 859.345



İqtisadi fəallığın əsas göstəricilərindən biri olaraq, 2025-ci il ərzində aktiv vergi ödəyicilərinin sayı 6,5 faiz, 2019-cu il ilə müqayisədə isə 73,2 faiz artıb.

Qeydiyyatda alınmış ümumi vergi ödəyicilərinin tərkibi



87.219

ƏDV
ÖDƏYİCİSİ



586

PUBLİK HÜQUQİ
ŞƏXS



16.545

QEYRİ-KOMMERSİYA
QURUMLARI

87,9%

YERLİ İNVESTİSİYALI

66,8%

AKTİV



2019-cu illə müqayisədə 2025-ci ilə hüquqi şəxslərin sayı 56,6 faiz, kommersiya qurumlarının sayı 62,7 faiz, publik hüquqi şəxslərin sayı 3,5 dəfə artıb

VERGİ SİYASƏTİ

Birlikdə KÖLGƏDƏN İŞIQLIĞA DOĞRU



«KÖLGƏ
İQTİSADİYYATI" İLƏ
SİSTEMLİ MÜBARİZƏ



BİZNESİN
İNKİŞAFININ
DƏSTƏKLƏNMƏSİ



SAHİBKAR BİRLİKLƏRİ VƏ ASSOSİASIYALARI
İLƏ KEÇİRİLMİŞ GÖRÜŞLƏRİN SAYI

74



SAHİBKARLARDAN DAXİL OLMUŞ VƏ
ÜMUMİLƏŞDİRİLMİŞ TƏKLİFLƏRİN SAYI

114



ARAŞDIRILMIŞ
UĞURLU
BEYNƏLXALQ
TƏCRÜBƏLƏRİN SAYI

90

VERGİ SİYASƏTİ



2025-ci İLDƏ HAZIRLANMIŞ QANUNVERİCİLİK LAYİHƏLƏRİ



Biznesin təşviqi istiqamətində Vergi Məcəlləsinə dəyişikliklər edilib:

- İctimai iaşə sektoruna münasibətdə nağdsız ödənişlərin dəstəklənməsi məqsədi ilə POS-terminal dövriyyəsinin 50%-nin ƏDV üzrə vergi tutulan ümumi dövriyyədən çıxılması və həmin sektorda POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyə üzrə sadələşdirilmiş verginin dərəcəsinin azaldılması;
- Kənd təsərrüfatı sektoruna verilən vergi güzəştlərinin balıqyetidirmə fəaliyyətinə də şamil edilməsi;
- Yerli istehsal olan yük avtomobillərinin satışı və onların ehtiyat hissələrinin idxalında ƏDV azadolması;
- Gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən bütün növ malların idxalında 3 illik ƏDV azadolması;
- Pərakəndə ticarət və əhaliyə xidmət sahəsi üzrə fəaliyyət göstərən şəxslərə münasibətdə ƏDV qeydiyyat həddinin POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəyə münasibətdə 0,5 əmsal tətbiq edilməklə nəzərə alınması;
- Mineral gübrələrlə yanaşı üzvi və üzvi mineral gübrələrin idxalının və satışının ƏDV-dən azad olunması;
- Media subyektlərinə tətbiq olunan vergi güzəştlərinin 3 il uzadılması;
- Dövlət-özəl tərəfdaşlığı layihələri üzrə podratçıların layihə çərçivəsində idxal etdiyi texnika və avadanlıqların ƏDV-dən azad edilməsi;
- Rüsumsuz ticarət mağazalarına satılan malların ƏDV və aksizə 0 (sıfır) dərəcə ilə cəlb edilməsi.

VERGİ SİYASƏTİ

Özəl sektorda fiziki şəxslərin əmək haqqı gəlirləri üzrə gəlir vergisi, sosial və tibbi sığorta haqları dərəcələri optimallaşdırılıb:

İslahatların nəticələrinin qorunub saxlanması, vergi mühitində sabilliyin təmin edilməsi və leqallaşma prosesinin davam etməsi üçün qeyri-neft-qaz özəl sektorda əməkhaqlarının vergiyə cəlb edilməsinin tədricən və mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub. Bu yanaşma çərçivəsində aşağı gəlirli şəxslər üçün daha aşağı vergi yükü müəyyən edilməklə, aylıq gəlirin məbləğindən asılı olaraq progressiv gəlir vergisi dərəcələri tətbiq olunur: 2500 AZN-dək 7% (keçid dövrü üzrə 2026-cı ildə 3%, 2027-ci ildə 5%), 2500–8000 AZN aralığında 10%, 8000 AZN-dən yuxarı isə 14%. Eyni zamanda, gəlir vergisi ilə yanaşı sosial sığorta və tibbi sığorta haqları üzrə dərəcələrə də yenidən baxılıb, bu istiqamətdə yükün azaldılması həyata keçirilib.

Naxçıvan MR-də vergi və sosial sığorta üzrə güzəştlərin verilməsi ilə bağlı Vergi Məcəlləsində və «Sosial sığorta haqqında» Qanunda dəyişikliklər edilib:

İşğaldan azad edilmiş ərazilər üzrə müəyyən edilmiş vergitutma rejiminin, eyni zamanda istehsal sahələrinə münasibətdə MDSS haqlarının subsidiyalaşdırılması mexanizminin Naxçıvan MR-ə tətbiqini nəzərdə tutan normativ hüquqi akt layihələri qəbul edilib.

Sahibkarların sosial sığorta yükünün optimallaşdırılması istiqamətində «Sosial sığorta haqqında» Qanunda dəyişikliklər edilib:

- Minimum aylıq əməkhaqqının 15 faizindən az 100 faizindən çox olmamaq şərtilə fərdi sahibkarlar dövrüydən 2% dərəcə ilə MDSS ödəyirlər;
- Kənd təsərrüfatı sahəsində mövcud rejim saxlanılır və dərəcələr qismən artırılır (5 hektaradək minimum əmək haqqının 5 faizi, 10 hektaradək 7,5 faizi, 10 hektardan çox olduqda 12,5 faizi);
- Fərqlənmə nişanı almaqla sərnişindəşma xidməti fəaliyyəti üzrə mövcud rejim saxlanılır (minimum əmək haqqının 6 faizi);
- Sabit qəbz alan şəxslər üzrə mövcud rejim saxlanılır və dərəcələr qismən artırılır (minimum əmək haqqına tətbiq edilən 3%-in 5%-ə, 5%-in isə 8%-ə qaldırılması, regional əmsallar tətbiq edilməklə);
- Vəkillər kollegiyasının üzvləri, sərbəst mediatorlar üzrə xərclər çıxılmaqla gəlirlərinin 10 faizi miqdarında ödənilən sosial sığorta haqqının dərəcəsi 10 faizdən 15 faizə artırılır.

VERGİ ÖDƏYİCİLƏRİNƏ XİDMƏT



XİDMƏT MƏRKƏZLƏRİNDƏ
QƏBUL EDİLMİŞ
ŞƏXSLƏRİN SAYI
583.733



XİDMƏT MƏRKƏZLƏRİNDƏ
GÖSTƏRİLMİŞ
XİDMƏTLƏRİN SAYI
928.402

VERGİ ÖDƏYİCİLƏRİ İLƏ
GÖRÜŞLƏRİN SAYI
384



İŞTİRAKÇILARIN
SAYI
4.160



GÖNDƏRİLMİŞ BİLDİRİŞ
MƏKTUBLARININ VƏ
SMS-lərin SAYI
26.237.444



GÖSTƏRİLMİŞ ÜNVANLI
XİDMƏTLƏRİN
SAYI
5.607



TELEFON ZƏNGİ VASİTƏSİLƏ
CAVABLANDIRILMIŞ
MÜRACİƏTLƏRİN SAYI
360.371



HAZIRLANMIŞ BUKLET
VƏ FLAYERLƏRİN SAYI
48



CAVABLANDIRILMIŞ
YAZILI MÜRACİƏTLƏRİN
SAYI
33.325



VERİLMİŞ ASAN İMZA
SERTİFİKATLARININ
SAYI
512.192

VERGİ ÖDƏYİCİLƏRİNƏ XİDMƏT

2025-ci İLİN ƏSAS LAYİHƏSİ

«Kontragenti araşdır» yeni elektron xidməti

«Kontragenti araşdır» adlı yeni elektron xidmət 6 may 2025-ci il tarixindən istifadəyə verilib. Elektron xidmət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 365 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları»nın tələblərinə uyğun olaraq hazırlanıb. Xidmət vasitəsilə sorğu edən şəxs kontragentin VÖEN-ini daxil etdikdən və kontragent tərəfindən sorğu qəbul edildikdən sonra həmin kontragentə dair vergi orqanında mövcud olan, o cümlədən kommersiya (vergi) sirri təşkil edən məlumatlara baxış imkanı əldə edir. Sözügedən elektron xidmət vergi ödəyicilərinə əmtəəsiz əməliyyatlar həyata keçirən (riskli), eləcə də şəffaf fəaliyyət göstərməyən ticarət tərəfdaşları ilə bağlı risklərin minimuma endirilməsinə şərait yaradır.

YENİLƏNMİŞ STANDARTLAR

«Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları» yeni redaksiyada

Dövlət Vergi Xidməti tərəfindən göstərilən xidmətlər üzrə xidmətin göstərilməsi üçün tələb olunan, habelə xidmətin göstərilməsinə əsas yaradan normativ sənədlər, xidmətin göstərildiyi yer, müraciəti emal edən struktur bölmə, icra müddəti, xidmətin nəticəsində təqdim edilən sənədlər və xidmətin elektronlaşdırılma səviyyəsini özündə əks etdirən «Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları»nın vergi qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklərə uyğunlaşdırılması təmin edilib, Dövlət Vergi Xidmətinin əmri ilə Standartlar yeni redaksiyada təsdiq edilib.

«İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları» yeni redaksiyada

Hər bir iqtisadi fəaliyyət növü üzrə formalaşan vergi öhdəlikləri, o cümlədən vergi azadolmaları və güzəştlər, vergitutma baxımından tətbiq edilməli və tətbiqi mümkün olmayan tədiyə növləri, obyekt qeydiyyatı, NKA və POS-terminalın quraşdırılması, lisenziyanın əldə edilməsi ilə bağlı məlumatları özündə ehtiva edən «İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları»nın vergi qanunvericiliyində edilmiş əlavə və dəyişikliklərə uyğunlaşdırılması təmin edilib, Dövlət Vergi Xidmətinin əmri ilə Standartlar yeni redaksiyada təsdiq edilib.

RƏQƏMSALLAŞMA VƏ İNFORMASIYA TƏHLÜKƏSİZLİYİ

Vergi inzibatçılığının rəqəmsallaşdırılması üzrə yeni layihələr



2025-ci il ərzində DVX-də informasiya sistemlərinin inkişafı, rəqəmsal xidmətlərin genişləndirilməsi, İKT infrastrukturunun dayanıqlığının və informasiya təhlükəsizliyinin təmin edilməsi, vergi inzibatçılığının səmərəliliyinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib.

AVIS-2 layihəsi

- Kargüzarlıq modulu bütün qurumlar üzrə real sistemdə istifadəyə verilib;
- Bəyannamə modulu üzrə hazırlanmış bəyannamələr real sistemdə istismara verilib, «vahid bəyannamə»nin icrası AVIS 2 sistemində təmin edilib, sadələşdirilmiş vergi bəyannaməsinin öncədən doldurulması, yeni «pre-filling»-i real sistemdə istifadəyə təqdim edilib;
- Xidmət modulu üzrə analiz edilmiş funksionallıqların proqramlaşdırılması yekunlaşıb, sifarişçi testinə təqdim edilib.
- VÖEN modulu üzrə fiziki şəxsin vergi uçotuna alınması və məlumat dəyişikliyi, həmçinin fiziki şəxsə aid digər ərizələr real sistemdə istismara verilib;
- Şəxsi Hesab Vərəqələri modulu üzrə proqramlaşdırma işlərinin icrası yekunlaşıb;
- ƏDH sistemin analizi və proqramlaşdırma işləri yekunlaşıb və müştəri testinə təhvil verilib.

RƏQƏMSALLAŞMA VƏ İNFORMASIYA TƏHLÜKƏSİZLİYİ

E-portal layihəsi

İnternet Vergi İdarəsinin imkanları genişləndirilərək yeni elektron portala keçid təmin olunub. E-portal layihəsi üzrə yeni ərizə və funksionallıqlar (e-taxes.gov.az bölməsində olan funksionallığın 90%-i və yeni sifarişlər) real sistemdə istifadəyə təqdim edilib. “Biometrik imza”nın İnternet Vergi İdarəsində təqdim edilən 80-dən çox elektron xidmətə integrasiyası tamamlanıb. «Kontragenti araşdır» və “Biznes mühitini və vergi yükünü araşdır” yeni elektron xidmətlər yaradılıb və istifadəyə verilib. Vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin əhatə dairəsi genişləndirilib.

«Cashless» layihəsi

«ƏDV geri al» mexanizmi üzrə vətəndaşın alış-veriş zamanı əldə etdiyi yeni nəsil NKA çəkinin məlumatlarının elektron kabinetdə əks etdirilməsi və geri qaytarma müraciətinin formalaşdırılması prosesi nağdsız (bank kartı ilə) ödənişlərdə tam avtomatlaşdırılıb. Ödəniş nağdsız qaydada edildikdə, sistem ödəniş əməliyyatı ilə fiskal çeki avtomatik uyğunlaşdırır, çeki vətəndaşın profili ilə uzlaşdırır və QR skan / fiskal ID-nin manual daxil edilməsi tələbini aradan qaldıraraq çeki avtomatik şəkildə elektron kabinetə yüklənməsini təmin edir. Nəticədə, müraciətin daha sürətli və rahat formalaşdırılması prosesi baş verir.

Digər rəqəmsal texnoloji həllər

2025-ci ildə Dövlət Vergi Xidmətində rəqəmsallaşma sahəsində bir sıra texnoloji həllər tətbiq edilməklə müxtəlif layihələr reallaşdırılıb:

- «Track and Trace» (TNT) layihəsi – aksiz markası ilə markalanmalı və məcburi nişanla nişanlanmalı malların istehsal və idxal mərhələsindən pərakəndə satış nöqtəsində hərəkətinin izlənməsini təmin edən “Track and Trace” layihəsinin texniki infrastrukturunu inkişaf etdirilib. Bunun nəticəsində, müəyyən məhsul qrupları üzrə istehsal-idxal mərhələsindən son satış nöqtəsində hərəkətin unikal identifikatorlarla izlənməsini təmin etmək, “kölgə” dövriyyəsi və saxtakarlığın azaldılmasına yönəlmiş izləmə sisteminin texnoloji imkanlarından yararlanmaq mümkün olub.
- Monitoring (fiskal əməliyyatlar üzrə) layihəsi – fiskal əməliyyatların icra vəziyyətinin və keyfiyyət göstəricilərinin (performans, insidentlər, kənarlaşmalar) operativ izlənməsi, erkən xəbərdarlıq və hesabatlılığın təmin edilməsi üçün monitoring mexanizmləri və idarəetmə panelləri (dashboard) yanaşmasıdır.

RƏQƏMSALLAŞMA VƏ İNFORMASIYA TƏHLÜKƏSİZLİYİ

- Süni intellektin tətbiqi nəticəsində risklərin müəyyən olunması avtomatlaşdırılıb, habelə nəzarət-kassa aparatları üzrə monitoring və analitika gücləndirilib.
- Robotik Proseslərin Avtomatlaşdırılması (RPA) - AVİS sistemində olan funksionallıqların Bot istifadəçisinə tanidilməqlə, standart əməliyyatların iş vaxtına və resurslarına qənaət edilməklə robot istifadəçi tərəfindən həyata keçirilməsini əhatə edir.

İnformasiya Təhlükəsizliyi

Dövlət Vergi Xidmətində vergi sirrinin, fərdi məlumatların və digər konfidensial informasiya aktivlərinin qorunması, informasiya təhlükəsizliyi risklərinin idarə edilməsi və təhlükəsizlik nəzarətlərinin davamlı tətbiqinin təmin edilməsi məqsədilə informasiya təhlükəsizliyi sahəsində mütəmadi təkmilləşmə işləri həyata keçirilir. DVX-da rəqəmsal xidmətlərin təhlükəsizliyinin və dayanıqlığının artırılması, digər dövlət qurumları ilə məlumat mübadiləsində, o cümlədən integrasiyalar zamanı vergi məlumatlarının mühafizəsinin institusional səviyyədə qorunması diqqət mərkəzində saxlanılır. 2025-ci il ərzində informasiya təhlükəsizliyi sahəsində aşağıdakı əsas fəaliyyətlər yerinə yetirilib:

- **İdarəetmə və uyğunluq:** informasiya təhlükəsizliyi siyasətləri, daxili qaydalar və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, uyğunluq yoxlamalarının təşkili;
- **Risk əsaslı yanaşma:** informasiya infrastrukturunda təhlükəsizlik risklərinin müntəzəm olaraq müəyyən edilməsi və prioritetləşdirilməsi, kritik sistemlər üzrə risklərin azaldılmasına yönəlmiş tədbirlərin planlanması və icrasına nəzarət;
- **Məxfilik və məlumatların qorunması:** vergi sirri və konfidensial məlumatlarla işləmə qaydalarının gücləndirilməsi;
- **İnsidentlərə hazırlıq və cavablandırması:** insidentlərin idarə edilməsi üzrə proseslərin təkmilləşdirilməsi, operativ eskalasiya və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi;
- **İşçi heyətinin peşəkar inkişafı:** informasiya təhlükəsizliyi sahəsində çalışan əməkdaşlar tərəfindən beynəlxalq sertifikatların (EC-Council CEH, ISO/IEC 27001 Lead Auditor və s.) alınması, müvafiq istiqamətlər üzrə bacarıqlarının davamlı inkişafı.

Beynəlxalq qiymətləndirmə



2025-ci ildə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Qlobal Forumunun Azərbaycan üzrə "Məxfilik və mübadilə olunan məlumatların konfidensiallığının qorunması" sahəsində apardığı qiymətləndirmənin nəticələrinə əsasən, ölkəmizin göstəriciləri yüksək qiymətləndirilib və beynəlxalq səviyyədə müasir kibertəhlükəsizlik standartlarına cavab verən rəqəmsal infrastruktura malik olduğunu sübut edib.

VERGİ OMBUDSMANI

Vergi ombudsmanı institutunun fəaliyyətinin başlıca məqsəd və vəzifəsi vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxarılmadan həllinə nail olmaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formatında tənzimlənməsinə kömək göstərməkdir. Vergi ombudsmanı institutunun əsas fəaliyyət istiqamətləri vergi ödəyicilərinin hüquqlarının pozulmaması və pozulmuş hüquqların bərpası məqsədilə təhlillər aparmaq, iş proseslərinin keyfiyyətinin monitorinqini həyata keçirmək, müvafiq təkliflər və tövsiyələr hazırlamaq, vergi ödəyiciləri tərəfindən verilmiş şikayətlərin yaranma səbəblərini araşdırmaq, şikayətlərin qarşısının alınması üçün preventiv tədbirlər görməkdir. Baş idarənin əsas fəaliyyət istiqamətlərinə uyğun görülən işlər vergi orqanı və vergi ödəyiciləri ilə balanslaşdırılmış əlaqələr çərçivəsində həyata keçirilir.


Vergi ombudsmanına 2025-ci il ərzində 181 vergi ödəyicisindən 337 müraciət, o cümlədən 156 eyni, 6 təkrar müraciət çıxıldıqdan sonra 175 sayda faktiki müraciət daxil olub.

76 (42,5%)

HÜQUQLARIN
POZULDUĞU
VƏ TÖVSIYƏ
VERİLMİŞ HALLAR

16 (8,9%)

MÜRACİƏT HALI
ARADAN QALXIB



3 (1,7%)

BAXILIR

12 (6,7%)

TÖVSIYƏ VERİLMƏMİŞ
HALLAR

72 (40,2%)

HÜQUQ POZUNTUSU
AŞKAR EDİLMƏYİB


Tövsiyə verilməmiş hallar - müraciətlər araşdırma yekunlaşmadan təmin edilən, ombudsman institutunun səlahiyyətlərinə aid olmayan, araşdırma davam edən və rəhbər vəzifəli şəxslər tərəfindən qəbul edilən müraciətlərdir.

VERGİ OMBUDSMANI

Həmçinin, 4 vergi ödəyicisinin əvvəlki hesabat ilində daxil olmuş müraciətləri də nəzərə alınmaqla cari hesabat dövründə 179 sayda müraciət üzrə araşdırma aparılıb və nəticələri aşağıdakı kimi olub:

- 100 müraciət üzrə tövsiyə verilməsinə ehtiyac yaranmayan hal olub və onlardan:
 - 72 müraciət üzrə vergi ödəyicilərinin hüququnun pozulması halı müəyyən edilməyib;
 - 16 müraciət üzrə müraciətə səbəb olan hal araşdırma müddətində aradan qalxıb;
 - 12 müraciət əsasnamə ilə səlahiyyətlərə aid olmadığından müraciət edən şəxslərə müvafiq izah verilib.
- 76 müraciət üzrə vergi ödəyicilərinin hüquqlarının pozulduğu müəyyən edilərək aidiyyəti struktur bölmələrə tövsiyə verilib və həmin tövsiyələrdən:
 - 57 müraciət üzrə verilmiş tövsiyələr nəzərə alınaraq vergi ödəyicilərinin pozulmuş hüquqları bərpa edilib;
 - 19 müraciət üzrə verilmiş tövsiyələr aidiyyəti struktur bölmələr tərəfindən nəzərə alınmayıb.
- Hesabat dövrünün sonuna 3 müraciət üzrə araşdırma davam etdirilib.

2019-2025-ci illərdə vergi ombudsmanına müraciətlərin sayı



VERGİ OMBUDSMANI

Həmçinin, hesabat dövrü ərzində Vergi ombudsmanı xidməti baş idarəsinin vəzifəli şəxsləri tərəfindən 7 vergi ödəyicisi qəbul edilib.

- Vergi ödəyicilərinin hüquqlarının pozulması hallarının aşkar edilməsi məqsədilə vergi ödəyicilərindən daxil olmuş müraciətlərin təhlili əsasında 4 istiqamət üzrə araşdırma aparılıb.
- Aparılmış qiymətləndirmə və təhlillər əsasında şikayətləri yaradan səbəblərin müəyyən edilməsi məqsədilə 5 istiqamət üzrə araşdırma aparılıb.
- Vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyi (inzibatçılığı) sahəsində rastlaşdıqları çətinliklərin öyrənilməsi və bu istiqamətdə tədbirlərin görülməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 14 sayılı, 13 sayılı və 9 sayılı Ərazi Vergilər İdarələrində qeydiyyatda olan vergi ödəyiciləri ilə görüşlər keçirilib.
- Vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından DVX-də həyata keçirilən 8 sayda iş prosesi üzrə təhlillər aparılıb.
- Beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi çərçivəsində müxtəlif ölkələrin (Avstraliya, Hindistan, Gürcüstan, Fransa, Polşa) vergi administrasiyalarının və vergi ombudsmanı institutlarının fəaliyyətinə dair araşdırmalar aparılıb, həmçinin təcrübə mübadiləsi məqsədi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının London şəhərinə işgüzar səfər təşkil olunub.

İNZİBATİ ŞİKAYƏTLƏR

YUXARI VERGİ
ORQANLARINA DAXİL
OLMUŞ FAKTİKİ İNZİBATİ
ŞİKAYƏTLƏR
9.952

DƏQİQLƏŞDİRİLMİŞ BƏYANNAMƏ
VƏ YA TƏSDİQEDİCİ SƏNƏDLƏR
ƏSASINDA MÜSBƏT HƏLL OLUNMUŞ
ŞİKAYƏTLƏR
5.531

BARƏSİNDƏ QƏRAR
QƏBUL EDİLMİŞ
FAKTİKİ İNZİBATİ
ŞİKAYƏTLƏR
4.158



Müsbət həll olunmuş faktiki şikayətlərin xüsusi çəkisi 58,9% təşkil edib. Bu göstərici həm inzibati şikayətin təmin edilməsi haqqında qərarları, həm də vergi orqanı tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya təsdiqedic sənədlər əsasında nəzərə alınmış bəyannamələrə görə icra edilmiş müraciətləri əhatə edir.


İnzibati şikayətlərin bölgüsü

KAMERAL VERGİ
YOXLAMASI İLƏ BAĞLI
94,0%

DİGƏR
4,0%

0,3%
SƏYYAR VERGİ
YOXLAMASI
İLƏ BAĞLI

1,7%
OPERATİV
VERGİ NƏZARƏTİ
İLƏ BAĞLI



Barəsində qərar qəbul olunmuş inzibati şikayətlərin bölgüsü

67,6%

20,4%

4.158

2,0%

3,3%

6,7%

- İNZİBATİ ŞİKAYƏTİN BAXILMAMIŞ SAXLANILMASI
- İNZİBATİ ŞİKAYƏTİN TƏMİN EDİLMƏMƏSİ
- İNZİBATİ ŞİKAYƏTİN TƏMİN EDİLMƏSİ
- İNZİBATİ ŞİKAYƏTİN QİSMƏN TƏMİN EDİLMƏSİ
- İNZİBATİ ŞİKAYƏT ÜZRƏ İCRAATA XİTAM VERİLMƏSİ

İNZİBATİ ŞİKAYƏTLƏR

2025-ci ildə icra olunmuş 9 866 faktiki müraciətlər üzrə 28,5 faiz, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərar qəbul edilmiş 4.158 sayda faktiki şikayət üzrə isə 67,6 faiz (2 812 sayda) qərar “İnzibati şikayətin baxılmamış saxlanması haqqında” olub. 2.812 sayda faktiki şikayət üzrə “İnzibati şikayətin baxılmamış saxlanması haqqında” qərarın çıxarılmasına səbəb 2.713 halda (96,5%) vergi ödəyicisi tərəfindən şikayətinin geri götürülməsi, 89 halda (3,2%) şikayət etmə müddətinin ötürülməsi, 10 hal üzrə isə (0,3%) “İnzibati icraat haqqında” Qanunun digər müddəalarına əsasən olub.

“İnzibati şikayətin baxılmamış saxlanması haqqında” qərar qəbul edilmiş şikayətlər üzrə bütün zəruri araşdırmalar aparıldıqdan, müvafiq sənəd-tələbetmə məktubları göndərildikdən, vergi ödəyicisinin verdiyi sənədlər araşdırıldıqdan, yaxud sənəd təqdim edilmədiyi hallarda belə vergi ödəyicisinin fəaliyyəti, hesablanmış vergi məbləğinin düzgünlüyü vergi orqanında mövcud olan baza məlumatları ilə yoxlanıldıqdan sonra vergi ödəyicisi ilə əlaqə yaradılmaqla müvafiq izahat-məlumatlandırma işləri aparılaraq, vergi ödəyicisinə hesablanmış vergi məbləğinin əsaslı olduğu sübut olunur ki, nəticədə vergi ödəyiciləri tərəfindən şikayət geri götürülür.

VERGİ HÜQUQPOZMALARI İLƏ MÜBARİZƏ



İCRAATDA OLMUŞ
CİNAYƏT İŞLƏRİNİN
SAYI
2.131



BARƏSİNDƏ HƏBS
QƏTİMKAN TƏDBİRİ
SEÇİLMİŞ ŞƏXSLƏRİN SAYI
7



BAŞA ÇATMIŞ CİNAYƏT
İŞLƏRİ ÜZRƏ VURULMUŞ
ZİYAN
202,7 MLN MANAT



CİNAYƏT İŞLƏRİ ÜZRƏ
DÖVLƏT BÜDCƏSİNƏ
ÖDƏNİLMİŞ VƏSAİT
156,0 MLN MANAT

Yaranma xüsusiyyətinə görə cinayət işlərinin bölgüsü

980 (46,0%)


BAŞLANMIŞ

75 (3,5%)

ƏVVƏLKİ İLDƏN
İCRAATDA QALMIŞ

1007 (47,3%)

İCRAATI TƏZƏLƏNMİŞ



39 (1,8%)

BAŞQA İŞLƏRDƏN
AYRILMIŞ

20 (0,9%)


QAYTARILMIŞ

10 (0,5%)

DİGƏR HÜQUQ-MÜHAFİZƏ
ORQANLARINDAN DAXİL OLMUŞ

VERGİ HÜQUQPOZMALARI İLƏ MÜBARİZƏ

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən
başlanmış cinayət işlərinin tərkibi



Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən
əmək müqaviləsinin yoxlanması ilə bağlı keçirilmiş nəzarət tədbirləri



BEYNƏLXALQ VERGİTUTMA

Beynəlxalq standartların yerinə yetirilməsi sahəsində

2025-ci ildə Azərbaycan Respublikası aşağıdakı istiqamətlər üzrə reyting mövqelərini qoruyub saxlayıb:

- BEPS-in 5 Fəaliyyəti (Exchange of tax rulings)
- BEPS-in 13 Fəaliyyəti (Country-by-Country Reporting)

2025-ci ildə vergi sahəsində beynəlxalq standartlarının tətbiqi ilə bağlı Azərbaycan Respublikası üzrə yeni qiymətləndirmə proseslərinə start verilib.

- Məxfilik və mübadilə olunan məlumatların konfidensiallığının qorunması (CDS) üzrə Azərbaycan Respublikasının qiymətləndirilməsi çərçivəsində 2025-ci ilin fevral ayında ekspertlərin Bakıya səfəri baş tutub.
- Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqi üzrə Azərbaycan Respublikasının qiymətləndirilməsi çərçivəsində 2025-ci ilin oktyabr ayında ekspertlərin Bakıya səfəri baş tutub.

2025-ci ildə Azərbaycan Respublikası üzrə yeni standartlara qoşulma prosesinə start verilib.

Yeni beynəlxalq standart olan “Kriptoaktivlər üzrə Hesabatlılıq Çərçivəsi”nə (CARF) qoşulma ilə bağlı dövlətdaxili razılaşdırma prosedurlarına başlanılıb.


Ümumi Hesabatlılıq Standartına (CRS) edilmiş dəyişikliklər barədə Razılaşmanın imzalanması ilə bağlı dövlətdaxili razılaşdırma prosedurlarına başlanılıb.

Transfer qiymətlərinin tətbiqi üzrə vergi daxilolmaları



515,4 MİN ₼
KAMERAL VERGİ
YOXLAMASI ÜZRƏ

2.274,1 MİN ₼
SÖYYAR VERGİ
YOXLAMASI ÜZRƏ



BEYNƏLXALQ VERGİTUTMA

Beynəlxalq əməkdaşlıq və əlaqələrin genişləndirilməsi



2025-ci ildə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 29-cu Baş Assambleyası Bakıda keçirilib. Tədbirdə 36 xarici ölkənin vergi administrasiyalarının, beynəlxalq təşkilatların və şirkətlərin nümayəndələri iştirak edib.

Tədbir çərçivəsində DVX rəisinin xarici vergi administrasiyaları rəhbərləri ilə 11 ikitərəfli görüşü təşkil edilib, Estoniya Gömrük və Vergi Şurası və Özbəkistan Respublikasının Vergi Komitəsi ilə müvafiq protokollar imzalanıb.

Tədbirin inzibati sessiyası çərçivəsində DVX IOTA-nın qərarverici orqanı olan İcraiyyə Şurasına 2025-2026-cı illər dövrü üzrə üzv seçilib.

- İl ərzində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin Latviya, İrlandiya, İsveçrə, Belçika, Norveç, Singapur, Almaniya və Yeni Zelandiyanın vergi administrasiyalarının rəhbərləri ilə onlayn görüşləri keçirilib.
- İkitərəfli əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə Dövlət Vergi Xidmətinin nümayəndə heyətlərinin Macarıstan, Litva, Latviya, Böyük Britaniya, Xorvatiya, Gürcüstan, İsveç və İsveçrəyə işgüzar səfərləri təşkil edilib. Bununla yanaşı Litvanın vergi orqanının nümayəndə heyəti, habelə Estoniya Vergi və Gömrük Şurasının baş direktorunun müavini cənab Yanek Rozovun Azərbaycana səfərləri baş tutub.
- İl ərzində beynəlxalq əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi məqsədilə Beynəlxalq Anti-Korrupsiya Akademiyası (International Anti-Corruption Academy) ilə əməkdaşlığın intensivləşdirilməsi istiqamətində qarşılıqlı danışıqlara başlanılıb.

BEYNƏLXALQ VERGİTUTMA

Elektron ticarət sahəsində

- Xarici ölkələrdən Azərbaycan Respublikasının rezidentlərinin xaricdə açılmış maliyyə hesabları barədə daxil olan məlumatlar ötən illə müqayisədə 17% artıb.
- Sorğu əsasında məlumat mübadiləsi çərçivəsində 40 beynəlxalq sorğu göndərilib, 32-si daxil olub.
- Beynəlxalq məlumat mübadiləsi çərçivəsində daxil olmuş məlumatlar əsasında 239,6 min manat əlavə hesablama həyata keçirilib

Beynəlxalq Sazişlər sahəsində

- 2025-ci ildə "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya" Azərbaycana münasibətdə qüvvəyə minib.
- 2025-ci ildə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Qırğız Respublikası ilə imzalanmış saziş qüvvəyə minib.
- 2025-ci ildə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu" qüvvəyə minib.

Rəqəmsal iqtisadiyyat üzrə vergitutma sahəsində

- Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində elektron ticarəti həyata keçirən qeyri-rezidentlərin elektron qaydada vergi uçotuna alınması məqsədilə quraşdırılmış Platformada 7 rəqəmsal xidmət təqdim edən qeyri-rezident ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. Qeyri-rezidentlər tərəfindən hesablanmış ƏDV məbləği 15,5 mln. manat təşkil edib.
- 2025-ci il ildə sosial şəbəkələr və xarici rəqəmsal platformalar üzrə kameral qaydada 250,5 min manat vergilər hesablanıb.
- Rəqəmsal iqtisadiyyat üzrə vergitutma sahəsində aparılmış monitoring və müvafiq məlumatların uyğunlaşdırılması nəticəsində onlarla yeni vergi ödəyicisinin vergi uçotuna alınması təmin edilib.

**Qeyri-rezidentlər
tərəfindən
hesablanmış
ƏDV məbləği**




15,5 MLN ₼

150

**Məlumat mübadiləsi
üzrə tərəfdaş
dövlətlərinin sayı**

**Nəzarət olunan
əməliyyatlar
barədə arayışlar**



İNSAN RESURSLARI



2.865 NƏFƏR
VERGİ ORQANLARINDA
ÇALIŞAN İŞÇİLƏRİN SAYI

18%
QADIN
ƏMƏKDAŞLAR



183 NƏFƏR
YENİ İŞƏ QƏBUL OLUNMUŞ
İŞÇİLƏRİN SAYI

32%
QADIN
ƏMƏKDAŞLAR



40
DVX ÜZRƏ
ORTA YAŞ



Fəaliyyətimizin əsas prinsipi:
«Cəlb et, inkişaf etdir və həvəsləndir!»

İNSAN RESURSLARI

DVX əməkdaşlarının fərdi inkişafı

Liderlik təlimləri

Rəhbər vəzifəli şəxslərin liderlik bacarıqlarının gücləndirilməsi məqsədilə 429 nəfər yuxarı və orta rəhbər vəzifəli şəxs üçün «Liderlik» mövzusunda təlimlər təşkil edilib. Yuxarı rəhbər vəzifəli şəxslər üçün təşkil edilmiş liderlik təlimləri çərçivəsində 128 nəfər əməkdaş üçün «İnklüzivlik və gender bərabərliyi» mövzusunda ayrıca təlim keçirilib.

Mentorluq proqramı

Dövlət Vergi Xidməti tərəfindən vergi orqanlarına yeni işə qəbul olunmuş əməkdaşlar üçün Mentorluq Proqramı həyata keçirilir. Proqram əməkdaşın işə başladığı ilk gündən etibarən 1 illik müddəti əhatə edir. 2025-ci ildə Mentorluq proqramında 42 nəfər mentor və 222 nəfər menti iştirak edib. İlin sonuna 93 nəfər menti üzrə mentorluq prosesi yekunlaşıb, 129 nəfər menti üzrə davam etməkdədir.

Beynəlxalq sertifikatlaşdırma və peşəkar kvalifikasiya proqramları

31 nəfər Dövlət Vergi Xidməti əməkdaşı informasiya texnologiyaları və kibertəhlükəsizlik, layihələrin idarə olunması, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, maliyyə uçotu və beynəlxalq vergitutma sahələri üzrə peşəkar sertifikatlaşdırma proqramlarını uğurla tamamlayaraq müvafiq sertifikatlara layiq görülüb.

Fəaliyyətin qiymətləndirilməsi

Vergi orqanları əməkdaşlarının fəaliyyəti əsas fəaliyyət göstəriciləri (ƏFG) mexanizmi vasitəsilə qiymətləndirilmə prosesindən keçirilir. Bu proses nəticəsində yüksək nəticə göstərən ortalama 1088 nəfər əməkdaş rüblük əsaslarla həvəsləndirilib.

Rəhbər vəzifəli şəxslərin idarəetmə sərəfələrinin qiymətləndirilməsi məqsədilə «360 dərəcə qiymətləndirmə aləti» tətbiq edilib. Sorğuda 2.650 nəfər əməkdaş 596 rəhbər vəzifəli şəxsi dəyərləndirib. Əldə olunan nəticələr rəhbər heyətin inkişaf tədbirlərinin planlaşdırılmasında istifadə olunub.

2024-cü ilin fəaliyyət nəticələri əsasında «İstedadların idarə edilməsi» prosesi həyata keçirilib və 569 nəfər əməkdaş daha yuxarı vəzifələr üzrə davamçı kimi müəyyən edilib. 2025-ci ildə aparılmış struktur və kadr islahatları zamanı vəzifədə irəli çəkilən şəxslərin seçimində bu davamçı hovuzundan istifadə edilib.

İşə qəbul

2025-ci ildə vergi orqanlarına işə qəbul keçirilib. İşə qəbul müsabiqəsinə ümumilikdə 3.382 nəfər müraciət edib, test imtahanı mərhələsində 757 nəfər uğur qazanıb.

İNSAN RESURSLARI

Funksiyalara görə heyətin bölgüsü

43%

AUDİT, TƏHLİL VƏ
ƏLAQƏDAR FƏALİYYƏT

14%

VERGİ BORCLARI VƏ
ƏLAQƏDAR FƏALİYYƏT



23%

QEYDİYYAT, XİDMƏT,
BƏYANNAMƏ VƏ
DAXİLOLMALAR

20%

DİGƏR

Əməkdaşların təlimlərə cəlb olunma səviyyəsi:



3.279 nəfər

QISAMÜDDƏTLİ
TƏLİMLƏR



497 nəfər

İXTİSASARTIRMA
TƏLİMLƏRİ



104 nəfər

İLKİN HAZIRLIQ
TƏLİMLƏRİ

Gender bərabərliyi və inklüzivlik:

- Gender bərabərliyi üzrə tədbirlər planı
- Gender bərabərliyinin təşviqi üzrə inkişaf proqramları
- Qadın rəhbərlər üçün «Qadınların Gücü və Birliyi» adlı təlim proqramı
- Ali təhsil müəssisələrində 3.542 qadın tələbə arasında sorğu
- Gender bərabərliyinin təşviqinə dair silsilə videoçarxlar
- «İnklüzivlik və gender bərabərliyi» mövzusunda sessiyalar

Fəaliyyətin qiymətləndirilməsi prosesi

82%

ƏFG İLƏ QIYMƏTLƏNDİRİLƏN
İŞÇİLƏRİN XÜSUSİ ÇƏKİSİ

MALİYYƏ HESABATLILIĞI

Ötən il DVX-nin maliyyə fəaliyyətində büdcə intizamı təmin edilib, ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli və məqsədyönlü istifadəsi diqqətdə saxlanılıb. Hesabat dövrü üzrə maliyyə göstəricilərinin təhlili, həmçinin büdcədə nəzərdə tutulan xərclərin faktiki icra vəziyyəti, əsas xərc istiqamətləri və prioritetlər, eləcə də yığım məsrəfləri üzrə göstəricilər aşağıdakı kimi olub:


Büdcədə nəzərdə tutulan xərclər və faktiki icra vəziyyəti

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Dövlət Vergi Xidmətinin 2025-ci ildəki fəaliyyətinin təmin edilməsi üçün 129.573.565.0 manat həcmində vəsait təsdiq edilib. Qeyd olunan vəsaitin kassa icrası 117.246.373,4 manat olub, beləliklə dövlət büdcəsindən ayrılan vəsaitlər üzrə icra 90.49% təşkil edib. Müvafiq istiqamətdə görülmüş preventiv tədbirlər nəticəsində aparılmış optimallaşdırma işləri və bir sıra digər effektivlik tədbirlərinin tətbiqi sayəsində büdcə vəsaitinin qənaətinə nail olunub.

Əsas xərc istiqamətləri və prioritetlər

2025-ci il üzrə Dövlət Vergi Xidmətinin fəaliyyətinin təmin edilməsi üçün büdcə vəsaiti və büdcədən kənar fondada yığılan vəsaitlərin faktiki xərclənmə istiqamətləri 4 əsas kateqoriya üzrə qruplaşdırılıb.

Xərc istiqamətləri və cəmi istifadə olunmuş vəsaitlərdə xüsusi çəkisi




MALİYYƏ HESABATLILIĞI

Başa çatmış dövrdə və növbəti ildə işçi heyəti üçün rəqabətli əmək şəraitinin təmin edilməsi; vergi inzibatçılığında, o cümlədən daxili iş proseslərində rəqəmsallaşma və avtomatlaşma həllərinin (süni intellekt, robotik proseslərin avtomatlaşdırılması (RPA) və digərləri) tətbiqi sayəsində effektivliyin artırılması DVX-nin xərc istiqamətlərinin müəyyən edilməsində əsas prioritetləri təşkil edib. Vergi ödəyicilərinə keyfiyyətli və geniş məkan əhatəsində xidmət göstərmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında vergi orqanlarının mövcud infrastrukturunun müasirləşdirilməsinə və ya mövcud olmadığı halda yeni infrastrukturun yaradılmasına planlı şəkildə vəsaitlər yönəldilib.

Yığım məsrəfləri

2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə DVX tərəfindən təmin edilən cəmi fiskal daxilolmalar 19 mlrd. 810 mln. 349 min manat təşkil edib. Həmin dövrdə DVX-nin fəaliyyətinin təmin edilməsi üçün cəmi çəkilən xərclər 229 mln. 609 min manat (kapitallaşma xərcləri çıxılmaqla) həcmində olub. Beləliklə, yığım məsrəfi 1,16% təşkil edib - təmin edilən hər 100 manat büdcə daxilolması müqabilində vergi orqanlarının fəaliyyətinə 1,16 manat xərclənib. Qeyd edilən dövrdə DVX-nin vəzifəli şəxsləri üzrə ştat vahidinin sayı 3.259 miqdarında müəyyən olunub.

Yığım məsrəfləri göstəricisi




Qeyd: Saxlanma xərclərinin vergi orqanları xətti ilə yığılan cəmi qeyri-neft sektoru üzrə daxilolmalarda xüsusi çəkisinin aşağı düşməsi yığım məsrəflərinin effektiv şəkildə azaldığına daləlat edir.

ƏMƏK BAZARINDA VERGİ İSLAHATLARI

Azərbaycanda qeyri-neft-qaz sektorunun özəl bölməsində şəffaflaşma istiqamətində aparılan ən effektiv islahatlardan biri əmək bazarında şəffaflığa nail olmağa yönəlib. 2019-cu ildə başlanılan islahat nəticəsində əmək münasibətlərinin leqallaşması istiqamətində ciddi irəliləyişlərə nail olunub. Belə ki, qeyri-neft-qaz sektorunun özəl bölməsində 8000 manatadək əmək haqqı gəlirlərinin vergidən azad olması nəticəsində əmək haqları üzrə vergi yükü əhəmiyyətli dərəcədə azalmaqla, biznesin əmək münasibətlərini rəsmiləşdirmə və əmək haqqı məbləğlərini düzəltmə istiqamətində motivasiyası artırılıb.

Bütövlükdə islahatın başladığı tarixdən sonra rəsmi əmək müqavilələrinin sayında 35,2% artım müşahidə olunub, bu artım qeyri-neft-qaz sektorunun özəl bölməsində 91,1% təşkil edib. Bu isə cəmi əmək müqavilələrinin sayında 493,5 min, o cümlədən qeyri-neft-qaz özəl sektorda 491,7 mindən çox yeni əmək müqaviləsi deməkdir. Əgər əvvəl özəl sektorun cəmi əmək müqavilələrində payı 38,5% idisə, islahatdan sonra bu 54,4%-ə çatıb.


Gözlənilirdi ki, qeyd olunan islahat əmək haqqı fondunda artımla müşayiət edilib. 2025-ci ildə cəmi əmək haqqı fondu 26,5 milyard manata çatıb ki, burada da 2018-ci illə müqayisə edilərsə, ümumilikdə 2,8 dəfə, qeyri-neft-qaz özəl sektorda isə 3,1 dəfə artım müşahidə olunur. Nəticədə sosial yığımların həcmi son 7 ildə 2,8 dəfə artıb.



Qeyd: İslahatların nəticələri Harvard Universitetinin «Growth Lab» Mərkəzi Azərbaycan iqtisadiyyatının diaqnostik qiymətləndirilməsi zamanı əmək bazarının şəffaflaşması sahəsində aparılan islahatları leqallaşma istiqamətində aparılmış effektiv islahat kimi digər dövlətlərin də öyrənməli olduğu «uğur hekayəsi» adlandırır və analoji problemlərlə qarşılaşan digər ölkələrə «Azərbaycan modelini» araşdırmağı tövsiyə ediblər.


KƏMİYYƏT VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ (2019-2025)

ÜDM, mln. manatla




Fiskal daxilolmaların dinamikası,

mln. manatla



Qeyd: Son 7 ildə qeyri-neft-qaz fiskal yığımların (DVX üzrə cəmi fiskal daxilolmalar və DGK xətti ilə daxilolmalar) qeyri-neft-qaz ÜDM-də xüsusi çəkisi 3% bəndi artıb.


Fiskal daxilolmaların struktur dəyişikliyi



KƏMİYYƏT VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ (2019-2025)


Vergi daxilolmalarının dinamikası,

mln. manatla




Könüllü vergi daxilolmalarının dinamikası,

cəmi mln. manatla




KƏMİYYƏT VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ (2019-2025)



Vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi, mlrd. manatla



Qeyri-neft-qaz sektoru üzrə ÜDM-in və vergi daxilolmalarının artım dinamikası, mln. manatla




KƏMİYYƏT VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ (2019-2025)


Cəmi sosial daxilolmalar,
mln. manatlaMəcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar,
mln. manatla

KƏMİYYƏT VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ (2019-2025)



İşsizlikdən sığorta üzrə daxilolmalar, mln. manatla



Büdcədən Dövlət Sosial Müdafiə Fonduna transfertlərin Fondun gəlirlərində xüsusi çəkisi




KƏMİYYƏT VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ (2019-2025)

Aktiv vergi ödəyicilərinin
sayının artım dinamikasıAktiv təsərrüfat subyektlərinin
sayının artım dinamikası


Aktiv vergi ödəyicisi və ya təsərrüfat subyekti - faktiki olaraq fəaliyyət göstərən, o cümlədən Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən arayış təqdim etməyən vergi ödəyicilərini nəzərdə tutur.

KƏMİYYƏT VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ (2019-2025)

Qeyri-neft-qaz sektoru üzrə ƏDV ödəyicilərinin e-qaimə-faktura dövriyyələrində artım dinamikası, mln. manatla




Aktiv əmək müqavilələrinin sayında artım dinamikası




KƏMİYYƏT VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ (2019-2025)

Aktiv əmək müqavilələrinin sayında artım dinamikası (qeyri-neft-qaz sektorunun özəl bölməsi)




Əməkhaqqı fondu (qeyri-neft-qaz sektorunun özəl bölməsi) mln. manat




KƏMİYYƏT VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ (2019-2025)

Hüquqi şəxslərin və sahibkarlıqla məşğul olan fiziki şəxslərin cari bank hesablarının sayı



Nəzarət tədbirlərinin nəticələri


səyyar yoxlamalar üzrə



KƏMIYYƏT VƏ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ (2019-2025)


Nəzarət tədbirlərinin nəticələri

kameral yoxlamalar üzrə



Nəzarət tədbirlərinin nəticələri

operativ nəzarət üzrə



İXTİSARLAR

- DVX** – Dövlət Vergi Xidməti
- IOTA** – Avropadaxili Vergi Administrasiyaları Təşkilatı
- OECD** – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
- DGK** – Dövlət Gömrük Komitəsi
- AVIS** – Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
- CRS/FATCA** – Common Reporting Standard/Foreign Account Tax Compliance Act
- BEPS** – Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi
- TADAT** – Vergi İnzibatçılığının Diaqnostik Qiymətləndirmə Aləti
- EOIR** – Sorğu əsasında məlumat mübadiləsi
- HPBS** – Hasilatın pay bölgüsü haqqında Saziş
- CARF** – Kriptoaktivlər üzrə Hesabatlılıq Çərçivəsi
- CRS** – Common Reporting Standard
- ÜDM** – Ümumi Daxili Məhsul
- ƏDV** – Əlavə dəyər vergisi
- FŞGV** – Fiziki şəxslərin gəlir vergisi
- MDSS** – Məcburi dövlət sosial sığorta
- TAXESBI** – Dövlət Vergi Xidmətinin məlumat bazalarının modernləşdirilməsi və risklərin təhlili məqsədilə tətbiq etdiyi analitik hesabatlılıq sistemi
- NKA** – Nəzarət-kassa aparatı
- ƏFG** – Əsas fəaliyyət göstəriciləri



Dövlət Vergi Xidməti fəaliyyət göstəricilərini ictimaiyyətlə paylaşmaqla, fəaliyyətinin şəffaflığını vurğulayır, açıq və dürüst prinsiplərə sadıqlığını bir daha təsdiq edir. Bu göstəricilər nəşrin hazırlandığı dövr üçün aktualdır və statistik nəticələrin dərin təhlilindən sonra müəyyən dəyişikliklər aparıla bilər.

Nəşrdə istifadə edilmiş göstəricilərə
Naxçıvan MR üzrə göstəricilər
(sosial daxilolmalar istisna) daxil deyil.